

muəjjən vərdişlərə alıxşdırmaq istəjən müəllim qərəqli mə'lymatlarla həm ozu ala bilsin həm də tələbələrinə qəstərsin.

Bölli durqi, jalınpız vərdiş kazandırmak xatirəsi üçün qərdurulon iş, tələbələri maraklınlırmayırlar; tələbələr qorduqları işin və çəqdiqləri zəhmətin məhsylyny və praktiki nəticələrini qərməq və almak istəjirlər. Qərəji qibi tə'min və təchiz olynmış fiziq kabinetini by jolda tələbələrə dogrydan da fajdalı mə'lymatlar verə bilir. Mənə elə qəlir qi, praktiki xarakterli müəjjən bir tapşırıgbə bacarmak məksədilə işə qırışın hər tələbə gys programında qəstərilən vərdişlərə malik olacaqına inandıkdan və arxağın olandan sonra işindən də maraklıla bilir.

Karjaqında II-dərəcəli məqtəbdə aktiv plan elementləri—

Jaz: Mehdiyadə M.

Karjaqın Agamalıb Ogly adına pedagozi təmajulundə iqi dərəcəli məqtəbi əz işini jenidən kyrmagə hazırlaňmış və o sahədə bir neçə addımlar belə atmışdır.

Məqtəbdə aktiv plandan nə qibi elementlərin tətbiiki məsələsini qərijə byrakıb, məqtəbin və işinin tarixxından bir neçə sez sojləməji lazımlı bildim.

Azərbaycanlı yzak bir qışsındə olan Karjaqın, təsərrufat və mədəni cəhətdən qəridə kaldıqına baxmajaran, ancak 23-ncu ildə orta məqtəb açmaga müvəffək ola bilməşdir. Jeni açılmış by məqtəbin işlərində bir çox umumi noksanlar işə tormyz olyr. Tədris ləvazimatınpı azılgıb, dərs vasitələrinin joklygy qibi muhimm ehtijaclar az dəjildi. Məqtəbin təşqilində iştiraq edən və onun işlərini ilq dəfə aparan Karjaqının stazlıb müəllimləri olmyşdır. Laqın rysca dərsi mustəsna olmakla kalan dörsləri aparanlarıň heç biri verdiqi dərsin mutəxəssisi dejildur.

Zor-quc məqtəb əzunu 26-ncı ilə çəkardı. 26-27-nci dərs ilində pedagozi, hej'eti qəqundən tazalandı. Ana dili, təbiiyat və fiziq-riaziyyat dərslərini aparmak üçün məqtəbə iktisaslı müəllimlər cəlb olyndı. Bynların ixtisaslı olmaqlarına baxmajaran, təəribəsizliqləri və jənə də məqtəbin zəryri ehtiyacılar, orada qozaçarpacak, jenilijin əmələ qołınəsinə mane' oldy. Qorunən jeniliqlər hər bir fənnindən dərslərin muntəzəm qətməsi (kejd etməq lazımdır qi, 26-ncı ilə kədər məqtəbdə ictimaiyyat dərsləri qetməmişdi, 26-ncı ildən sonra jerli şirkə işçilərinin məqtəbə cəlbü ilə by dərs müəjjən bir sistemə salındı), tələbə təşqitatınpı nizama duşməsi, məqtəbə az-çox vəsajit qətirilməsi qibi işlər olmyşdır. 26-27-nci dərs ili qecdi, 27-28-nci dərs ilinin ortasında

da məqtəb daha bir jeniliq kazandıb qi, o da pedagozi təmajulunun tətbiqi oldy.

27-28-nei ilin sonyna jakыn javas-javaş tələbələrin aktivləşməsi, təcribələri qorunməjə başladıb. Mən ozum o məqtəbdə fiziq və rüyazijat dərslərimi apardırdım. Əlinin birində belə bir fakt karşılığında kaldım. O vakt iqinci grypda həndəsədən qeçən qun verdigim dərsi sorysyb jəqyn vyrdykdan sonraşına dərsə başlarqan, tələbələrdən iqi nəfəri «muəllim icazə verin, jeni dərsi biz sojləjəq, ony ejrənmişiq» dedi.

Deməq qundəliq dərsləri ejrəndiğdən sonra, o iqi adam mənim tapşırımadıqıym dərsi də vaktlərə oldygыndan ejrənmişdilər və məndən kabak joldaşlar üçün sojləməq istəjirdilər. Byrada syal qələ bilər qi, onlar jeni dərsin nə olacaqıny haradan bilirdilər? Kejd etməlijəm qi, by, həndəsə dərsində murşıqdır. Cunqu bir höhsə ajid teoremlər bir-biri ardınca qəlir. Tələbələrin by qibi arzylarına hər qəsəmələ elədiqi qibi mən də bojyn kaçışra bilməzdim. Mən bir-bir by iqi nəfərə icazə verdim. Bynlər da jeni teoremanı isbat eləməjə başladılar. Kalan tələbələr daha marak ilə dinləməjə başladılar. Tələbələrin bə'ziləri kəskancıqları juzundən işə mənfi olaraq bakırdılar. Mənə eşitdirməq və əzlərinə təsəlli verməq üçün jerlərindən rüçəyldəmaga başladılar. «Şənliyim, vaktımyz alma, sən bacarmazsan, koj muəllim əzu başa salsaın» deyə jeni dərsi sojləjən tələbəni qəri çağışrmakda idilər. Bə'ziləri də «Jok-jok, koj sejləsin, bəlkə əzu bir şej ejrənibdur». Mən jerdən danışanlıara mane' oldym. Tələbə də jazъ taxtası karşılığında oz işinə məsgyl idi. Teoremanı isbat elədi, nəticəsini qəstərdi. Haradə tətbik olacaqıny kejd edib otyrdı. Iqinci tələbə də birinci qibi. Dogrydyr bə'zi janıbışlıqlar jadıqlar, laqın birinci dəfə oldygыndan nəzərə alınamək dəjildi. Jerdəqı tələbələrin az fajizi bynlərən sojlədiqləri dərsdən istifadə edə bildilər. Çoğu oz joldaşlarıny dərsindən istifadə edə bilmədi. Məsələnin by cihəti oldykən təbii idi. Cunqu tələbələr nəzəri-dikkətlərini öz joldaşlarıny verə bilmirdilər. Onlar məlyimatı muəllimdən almaga alışmışdılar. Joldaşlarından istifadə etməjə alışmak lazımlı idi. Dərsin axıryunda mən tələbələrin by addımlarıny alıbşalarqan, jerdən kəskanc yışaklar əzlərinə təsəlli verməq üçün «Muəllim, onlar əzleri ony ejrənə bilməzlər; qorəsən jukatıv gryp tələbələrinin hansından ejrənmişlər». Mənim by barədə ajrı sözüm ola bilməzdi. «İstəjən təcribə etsin» deyə cavab verdim.

Jarlınpə, dərs qəldi, jənə haman grypda dunənqi hadisə jenidən canlanımagə və dunənqınıñ nishətən daha qyryltyly bir şəqil almaga başladı. Dunənqi iqi nəfər əvəzinə by qun 5 nəfər jeni dərsi ejrənmişdi. By 5 nəfərin içərisində dunənqi aktivlərə inanmajan da var idi. By dərs də qeçdi. Uçuncu qun jeni dərsə hazırlıqlarıñ sajı bir kədər də artdı.

Jeni dərsə hazırlıqlarıñ qəlmijənlər də mən by dəfə başka söz eşidir-məq istədilər. «Aj muəllim, hər qəs bir kədər zəhmət çəqsə, jeni dərsi

hazırlar, da....» dedilər. Mən də ajrı cur jok, «İstəsən sən də bir kədər zəhmət çəq, hazırla» dedim.

Deməq sənifda əzqədən ejrənmisən deyə joldaşlarımı atdıqları həftənən zajil olmayışdır. Beləliklə grypda mevcyd 35 nəfərdən qəndə 10-15-i jaşıb hənsə dərsi okyjacagışlı məndən xəbər alıb, onu hazırlajırduqları. By təşəbbüs jaşıplı həndəsə dərsində jok, fiziq, cəbr dərslərində də qorunurdu. Həmin aktivliq hərəqətli diqər gryplara da qəçdi. Laqin orada müvəffəkliyətli bir şəqil əla bilmədi.

27-28-nci il kyrtardı. 28-29-ncı ildə məsələ əvvəlqinə nisbətən daha qəniş bir həcmidə tətbiq edilməjə başladı. Birinci dəfə jeniliyə doğru addım atan grypyı əqsəriyyəti jeni dərsə hazırlırdı. İş təbii cərəjan ilə iləri akırdı. Müəllimlərin hamısı jeni işlə marakalanırdılar. Hər qos əz dərsində aktiv planın elementlər tətbiq etməjə çalışırdı. Başka gryplarda iləridə qədən grypın təcibəsindən istifadə etməjə səj edirdilər.

28-29-ncı dərs ilinin fevral ayında məqtəbdə pozık və planlaşdırma iş sisteminin bir nizama salmak üçün pedagozi şurası çəqilibdi. Şıra təq-təq müəllimlərin mə'ryzəsini eşitdi; bir çox noksantalıların oldygyny da kejd elədi. Məsələn: komşu dərsləri arasında bir əlavə jokdur. Müəllimlər tapşırıqlar verərəqən, çocuklaryı tələbələrin kuvvələri ilə hesablaşmışları. Tələbələr həddən artıq juqlənir... və gejrä, və gejrä... Kejd olynan noksantalılar jok etməq üçün lazımlı qələn əməli təqiflər kəbyil edildi. O cümlədən pedagozi şurası tələbələrin evdə olan çalışısmak şərtlərinin fənalışdırıb və individyal çalışımanı zərərini kejd edərəq, tələbələrin kollektivlərə bələnməsi və tapşırıkları rəsmi dərsdən sonra məqtəbdə hazırlanması kərara alıb.

Müəllimlər hejətinin by jolda qəturduqları ölçülər lazımi kədər fajda vermədi. Bir toröfdən bə'zi müəllimlərin təcibəsizliyi, diqər tərəfdən bə'zi tələbələrin jeni iş sisteminə yəja bilməmələri əvvəlqi noksantalıların təqfarına səbəb oldu.

28-29-ncı dərs ili bitərəqən, işə jaqun vyryb hesaba alıb, hərəkətə qədər noksantalara bəkmajarak, by ilqi jaqunum qəmijjət və qejfiyyətə heç də kabakçı jaqınlara bənzəmədiqini qərdüq. Deməq qəçən illərə nisbətən zəhmət daha artıq səmərə vermişdi ki, byna butun gryp və butun müəllimlər şəriq idilər.

29-30-ncı tədris ilinin başlangıçında tətbiq edilən aktiv plan elementlərini, daha doğrusu onun tətbiq kəjdası və kət'i olaraq nizama salmak üçün jenə toplaşdılar. By məksəd üçün metod komisionu ajtılıb; məsələ müzəqərəjə başlandı. Məqtəbə jeni cəlb olynmış qənc müəllimlərdən bə'ziləri qəçmiş işdə olan müvəffəkliyətlərə seqənərəq daha kabaga jujurməji ortalıq atdılar.

Onlar skamjaları masa ilə əvəz etməq, zəngi kırıb atmak jə'nini tam mənasılı dəlton plan tətbiq etməq təşəbbuslarını mejdana atdılar.

Pedagozi şurası qənc müəllimlərin işə olan həvəslərini səmimiyyətlə karşıladı. Laqin təqliflərini tətbiq edə bilməzdi. Qeridə kalmış Karjaqın məqtəbində fiziq kabinetinin zəjifliyi, qimja kabinetini və laboratorjaların joklyg, tədris qitblərənin azlıq, binanın dərliyə, pedagozi hej'ətinin zəjifliyi dalton plan tətbikinə müsaadə verməzdii. Odur ki, qənc müəllimlərin arzysı əməlsiz kaldı. Pedagozi şurası əqsəriyətə aktiv plandan bə'zi elementlərin müntəzəm plan üzrə tətbiki tərəfdarlılığı və ilin əvvəlindən müntəzəm olaraq işə başladı. Axıryaçılıcı olaraq bir məsələnin üzərində dajanmak istəjirəm ki, o da Karjaqın II-dərəcəli məqtəbində aparılan iş sisteminin texnikasıdır.

İş oldykca sadə bir kajda üzrə aparılydı. Ilin əvvəlində hər bir dərsin planı cəzaylılıq və «tapşırıklär»a (mezy'lara) ajrylılıydı. Komşu dərslərin müəllimləri əlavədar jerlərini əzləri müzaqərə eləmişlər. Butun gryplarda tələbələr, 5 və 6 nəfərliq, kollektivlərə bələnmişlər. Rəsmi dərsdən sonra məqtəbdə çalışışan kollektivlərin janınlada nevbətçi olmak üçün müəllimlər həftənin qunlərini öz aralarında bölmüşlər. Dərs cədvəli düzələrqən, dərslərin toplanmasına çalışıylılsıdı. Artık zəhmət tələb edən dərslərin muxtalif qunlara düşməsinə fikir verilmişdir.

Mevzyların həcmi tələbələrin səvijjələrinə yığın düzəlmış və onların dərs ilə juqlənmələrinə yol verilməmişdir.

Hər bir müəllim öz dərsində tapşırıkk «mevzy» verir, dərsdən sonra kollektivlər məqtəbin binasına toplanırlar. Nevbətçi müəllim də qəlir. Kolektivlərin hərəsi öz mevzy'yny işlədir. Nevbətçi müəllimin dərsindən ilişdiqləri zaman ona muracəət edirlər. Jətən rəsmi dərs vaktı işə jəqyn vyrylyr. Zəjif tələbələr hər iqisindən istifadə edirlər.

Kejd etməliyəm ki, byrada bir çox noksanlar da vardır. Laqin dikkətlə mukajəsə olyndykda, azlık təşqil edir. Karjaqın iqi dərəcəli məqtəbi by kajda ilə işlərini jenidən kyrmagə, jeni dalton plana qəsməjə hazırlaşmışdır.—

Məqtəblərdə sınpəf kassasının əhəmiyyəti.

Jaz: Aslan Balazada

Bütün məqtəblərin tələbələri arasında pozgynlıyk tərədən ləvazimatı-tədrisişələrini tələbələr evlərindən məqtəbə və məqtəbdən evlərinə daşımaları və hər birisinin məqtəb daxilində xususi murəqqəb şışası və kələmləri olmadılgıdan mejdana çəkər.

Bir tələbə murəqqəb şışəsini ozu ilə daşdıykda qəndin çamyrlı quçılərində jəklliib murəqqəb şışəsi sınpəfə ustu, əli cirqlənir. Bə'zən alıbıq kara pozan və boja jadəndən çəkib evdə kalır, bə'zən kələmini jolda itirir. Beləliklə tələbənin həm təsərrufatı pozulyr, həm də